

15 respublikanı birləşdirən sovetlər birliyi

XX əsrin əvvəllərində artıq dağılmağa məhkum idi. İttifaq dövlətləri sovet rejiminin buxovlarından azad olmağa, müstəqillik əldə etməyə can atır, istiqlaliyyəti uğrunda mübarizə aparırdılar. 1918-ci ildə Şərqdə ilk dəfə müstəqil dövlət quran, lakin çox qısa bir zamananda onu itirən Azərbaycan da cəmi 23 ay mövcud olmuş müstəqilliyini yenidən bərpa etmək, rus imperiyasının əsarətindən qurtulmaq üçün azadlıq mübarizəsinə qalxdı. 70 il SSRİ mühitində vahid ideologiya və idarəetmə hökmranlığında yaşayan xalqımız 1991-ci ildə müstəqiliyini yenidən qazandı.

Lakin o dövrde hakimiyətdəki "siyasetçilərin" səriştəsizliyi ucbatından müstəqilliyi möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmadı. Əksinə, azadlığı, suverenliyi uğrunda qanlı-qadlı yollardan keçən xalq o illərdə hakimiyəti ələ alan naşı və səriştəsiz "rəhbərlərin" ölkədə hökm sürən ictimai-siyasi vəziyyəti yoluna qoya bilməməsi səbəbindən onu yenidən itirmək təhlükəsi ilə üzüldədi. Hakimiyətin dövlət quruculuğu istiqamətində heç bir iş görməməsi, yalnız şəxsi mənafeləri, xarici imperialist qüvvələrin maraqlarına xidmət etməsi respublikanı uğuruma sürükleyirdi. Hətta, o vaxtkı hakimiyət SSRİ-nin saxlanması, ölkəni yenidən rus imperiyasının hakimiyəti altına salmağa belə cəhd edirdi. O zaman ölkəyə rəhbərlik etmek, hakimiyəti ələ alaraq öz şəxsi mənafeləri üçün çalışmaq istəyənlərə münbit şərait yaranmışdı. Hakimiyətə gələn AXC-Müsavat iqtidarıının təcrübəsizliyi, qətiyyətsizliyi ölkədə hərc-mərcliyin, anarxiyanın baş alıb getməsinə səbəb olmuş, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dövlətçiliye ciddi təhlükə yaratmışdır. Ölkədə ictimai-siyasi gərginlik, özbaşınalıq vətəndaş qarşidurmasına gətirib çıxarmış, digər tərəfdən isə işgalçi Ermenistanın Azərbaycanın ərazi bütövlüyüünü pozması, əzəli torpaqlarımızı bir-birinin ardına zəbt etmesi xalqı ümidsizliyə düşçər etmişdi. Xalqın yaşayış seviyyəsi gündən-güne ağırlaşır, ölkədə heç bir qanun işləmirdi.

1988-1993-cü illərdə ölkəni idarə edən bacarıqsız insanların kimliyi bilinmir, ayrı-ayrı partiyalar hakimiyətə gelmək üçün öz aralarında mübarizə apardılar. Qarabağ uğrunda gedən müharibə sanki unulmuşdu, cəbhə bölgəsində bir-birinin ardına uğursuzluqlar baş verirdi. O zamankı ölkə başçısı Əbülfəz Elçibey Ermenistanın işgalinin genişlənməsi, Birinci Qarabağ müharibəsində hərbi uğursuzluqlara görə 1993-cü ilin fevral ayında korpus komandiri Suret Hüseynovun rəhbərlik etdiyi 709 sayılı hərbi hissənin leğv edilməsi haqqında sərəncam imzalamışdır. Suret Hüseynov isə sərəncamı icra etməmiş və vezifəsindən kənarlaşdırıldıgına görə Gəncəda bir grupp milis işçisini silahlandıraq 1993-cü ilin iyundan hökumətə qarşı qiyam qaldırılmışdı. Bundan sonra keçmiş müdafiə naziri Dadaş Rzayev 709 sayılı hərbi hissənin tərk-silah edilməsi ilə

du. Böyük çətinliklərdən sonra vəziyyət stabilşeməyə başladı.

Xalqın həyatında çox acınacaqlı bir dövr olan o illəri sonralar ulu öndər belə xatırlayırdı: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhrəni yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gə-

mayəndəleri, ziyaliləri oldu.

Onlar məni yenidən Bakıya dəvət etdilər".

AXC-Müsavat iqtidarına inamını itirən xalq tarixin ağır sınaq günlərində, ölkənin çətin anında ümummillilər Heydər Əliyevin etrafında six birləşdi. Bütün ömrünü xalqının varlığına həsr edən müdrik siyasetçi isə dərin zəkası, uzaqgörən siyaseti sayəsində xalqını, yenice müstəqillik qazanmış dövlətini bu fəlakətdən xilas etdi. Azərbaycan xalqının XX əsrə yetişdirdiyi dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin əvəzolunmaz, ölücyəgəlməz fəaliyyəti nəticəsində müstəqilliyinin bərpasının ilk illərində dağılmaq və dünya xəritəsində silinmək təhlükəsi ilə üz-üzə qalmış ölkəmizdə silahlı qarşidurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi.

Bəli, xalqımızı nicata aparan yol 1993-cü il iyunun 9-dan başladı. Həmin gün ulu öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atdı. Ulu öndərin Naxçıvandan Bakıya qayıdışı xalqımızın, dövlətimizin qurtuluşu oldu.

**Mehparə ƏLİYEVA,
"Respublika".**

Ümummilli Liderin hakimiyyətə qayıdışı xalqımızın, dövlətimizin xilası oldu

bağlı qərar vermiş, Gəncəyə qoşun yeridilmişdi. Beləliklə, Surət Hüseynovun rəhbərlik etdiyi silahlı birləşmələr ilə onları tərk-silah etmək üçün göndərilən hökumət qüvvələri arasında qarşiduruma nəticəsində qardaş qırğını başlamış, iyunun 4-də Gəncəda baş verən hadisələr zamanı 35 nəfər həlak olmuşdu.

Bu gün Sudan Respublikasında baş verənlər 1993-cü ildə ölkəmizdə böhrənlər iyun günlərini xatırladır. 2019-cu ildə Sudanda belə ki, hərbələşdirilmiş çəvik dəstələrin hökumət binasına hücumu nəticəsində yerli televiziyanın qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəsisi rəsmi iqamətgahına nəzarət etmək uğrunda döyüşlər baş verib və qarşiduruma zamanı minlərlə insan həlak olub. Respublika daxilində hakimiyət davası, silahlı toqquşmalar, iqtisadi qeyri-sabitlik ölkədə qıymətlərin bahalaşmasına, acliq çəkən insanların sayılarının artmasına, ümumilikdə demokratik prosesə ictimai inamın azalmasına səbəb olub.

1993-cü ildə Azərbaycan xalqı da hakimiyət davası edən "rəhbərlərin" sayəsində ağır vəziyyətə düşmüş, respublikada bölgələr arasında parçalanma, vətəndaş qarşidurması yaranmışdı. Belə ağır, böhrənlər bir vaxtda xalq dönyaşöhrətli, dahi Heydər Əliyevi təkidlə yenidən hakimiyətə dəvət etdi. Dövlətinin, xalqının çətin günündə ulu öndər xalq adından ona müraciət etmiş ziyalilərin təkidli xahişi ilə iyunun 9-da Bakıya gəldi və beləliklə, Azərbaycan bir əsrə ikinci dəfə əldə etdiyi müstəqilliyinin itirilməsinə yol verəndi. Heydər Əliyev Azərbaycan dövlətinin varlığını qorudu. Ümummillilər Heydər Əliyevi ölkəni 1993-cü il böhrənində çıxarmaq, daxili çekişmələrə son qoymaq üçün göstərdiyi böyük səyələr nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyimiz mehv olmaq təhlükəsindən xilas ol-